

Sima Quliyeva<sup>17</sup>**AZƏRBAYCANDA DİLÇİLİK TERMINOLOGİYASININ İNKİŞAF XÜSUSİYYƏTLƏRİ**

Müstəqillik illərində Azərbaycan elmimdə nəzərə çarpan irəliliyisindən biri elmi ədəbiyyatın artımıdır. Özünü göstərir. Əgər sovet dövrlündə elmi fəaliyyətə məşğul olanlar yazdıqları məqalə və monoqrafiyaların nəşri ilə bağlı kəskin problemlər yaşayırlarsa, hazırda bu çətinliklər, demək olar ki, tam aradan qalxmışdır. Tədqiqatçıların məqalələri müxtəlif məcmülərdə çap olunur, konkret mövzular üzrə aparılmış araşdırılmaların nəticələri monoqrafiyalarda işıq üzü görür. Elmi tədqiqatların nəşrinin sadələşməsi, bir tərəfdən, əldə olunan nəticələrin aprobativyasına kömək edir, digər tərəfdən, sahalar üzrə elmi bazanın zənginləşməsinə səbəb olur. İndi elmi yazınlarda, məqalə və monoqrafiyalarda istifadə olunan terminlərin sayında artım, terminlərin variativliyi, eləcə də yeni terminlər müşahidə olunur.

İnternetdən başqa dillərdə yazılmış araşdırılmaların əldə olunma imkanlarının artırması başqa tədqiqatçılara aid elmi materialın tərcüməsinə zəmin yaradır və tərcümələr də sahəyə aid yeni terminlərin dövrüyyəyə daxil olmasının reallaşdırır.

Son illərdə Azərbaycan dilçiliyinin müxtəlif məsələlərinə, xüsusən də terminologiyaya həsr olunmuş elmi əsərlərin sayı da kifayət qədər çoxalmışdır. Bu da sahə terminologiyasının müasir elmi nailiyyyətlər əsasında öyrənilməsini aktuallaşdırır. Müstəqillik illərindəki tədqiqatlarda qeydə alınan yeni yanşama üsulları, elmi yeniliklər artıq terminologiyanın nəzəri problemlərinin tədqiqi işığında öyrənilir. Terminoloji tədqiqatların əksəriyyəti bu və ya digər elmi sahəyə, elmi istiqamətə yönəldilir. Tabii ki, bütün tədqiqatçılar araşdırılmalarında eyni bir yolu tutmur, yeni axtarış və tədqiqat imkanları, istiqamətləri axtarırlar.

Beynəlxalq əlaqələrin inkişafı, dünya elmینə integrasiya terminologiyanın zənginləşməsinə səbəb olur. Başqa ölkələrə iqtisadi, siyasi, mədəni əlaqələrin artması yeni yaranan terminlərin dilimizin lüğət tərkibinə daxil olmasına sürətləndir. Bu cür alınmaların miqdarı son illərdə çoxalmış, ayrı-ayrı lüğətlərdə, matbuat dilində onların istifadə dairəsi genişlənmişdir. Ötən əsirin 80-ci illərində Azərbaycan dilində terminologiyaya münasibətdə hiss olunan ilk meyl mənşəci dilin öz sözlərindən istifadəyə üstünlük verilməsi olmuşdur. Dil elmi də səviyyəsində çıxış etdiğdə onun sahəyyə miqyası genişlənir. Elmi anlayışları ifadə etmək üçün dilin öz imkanları həmçinin kifayət etmir, daha doğrusu, yeni anlayışın alınması ilə onun dilin öz sözü ilə adlandırılmasında müəyyən zaman forqı meydana çıxır. Anlayışı alarkən, onu dərhal dilin öz sözü ilə adlandırmak çətin olur.

"Terminologiya elm və texnikanın yeni sahələrinin yaranması və inkişafi ilə ayaqlaşmalı, geride qalmalıdır. Belə ki, dünya sivilizasiyasının, içtimai həyatın əksi olan terminoloji sistem müxtəlif elm sahələrini birləşdirdiyi kimi, ayrı-ayrı dillerin fonetik, leksik, qrammatik xüsusiyyətlərini də özündə birləşdirir. Ona görə də alınma və beynəlməsi mövcud termin axını-dila daxil olan terminlərin tənzimlənməsi, dilimizin tələblərinə uyğunlaşdırılması kimi aktual problemləri meydana çıxarı. Bu problemlərin həlli və terminologiyanın təkmilləşməsi yollarından ən başlıcası müxtəlif sahələr üzrə terminoloji lüğətlərin yaradılmasıdır" [1, s. 31].

Hər bir dilin terminoloji fondu bu dildə müxtəlif elm sahələrinin terminologiyalarının məcmusunu əhatə edir. Sahə terminoloji lüğətləri konkret sahə üzrə terminlərin qeydə alınması və nizama salınmasında əhəmiyyətli rol oynayır. Bu baxımdan dilçilik və ədəbiyyatşünaslıq terminlərin istisna təskil etmər, müvafiq lüğətlərdə qeydə alınır, onlarda toplanır, cəmləşir. Dilin lüğət fonduna daxil olan vahidlərin qeydə alınması, toplanması, mürəkkəb və çətin başa düşülen sözlərin izah olunması dildə yazının yaranmasından sonra təsadif edilir. Bu sahədə ilk işlər əlyazma mətnlərində sahifələrin kənarında mürəkkəb və çətin başa düşülen sözlərin izahlarının qeyd olunması ilə başlanılmışdır. Belə iş ham əlyazmamı yayan xətərlər tərəfindən, həm də bəllə əlyazmaların oxuyanlar tərəfindən həyata keçirilmişdir.

Terminlərin seçilməsi, leksikoqrafik emalı, qeydə alınması, son nəticədə terminoloji lüğətlərin hazırlanması sahə terminologiyasının və ümumiyyətə terminologiyanın inkişafında xüsusi əhəmiyyət kəsb edən dördmərhələli prosesi özündə birləşdirir. Bu prosesdə yalnız terminoloji lüğət hazırlanır, terminoloji sistəmdə inventarlaşdırma aparılır, sistem nizama salınır, terminlərin standartlaşdırılmasının bəzi işləri görülür. Onu da qeyd etmək lazımdır ki, sahə terminologiyası birbaşa meydana çıxmır, özünün təşəkküllü, formallaşma və inkişaf dövrlerini keçir. Yalnız üçüncü dövrdə terminlərin sabitləşməsi, başqa sözlər desək, onların dildə manisənləşməsi baş verir. Sabitləşmiş terminlər dilin ham leksik, ham də qrammatik normaların tələblərinə cavab verir, belə terminlərin fonetik cildi qarşırılır, onlar üçün orfoqrafik və orfoepik normalar müəyyənolşur. Eyni zamanda termin elmi ədəbiyyatda geniş istifadə edilir və sahə mütəxəssisləri tərəfindən qəbul olunur. Belə haldə termini əvəz etmək meyli az hallarda müşahidə edilir.

Ayrı-ayrı elm sahələri ham təşəkküllü, ham də formalıb inkişaf etmək baxımından bir-birindən fərqlənir. Dil və şifahi xalq yaradıcılığı yaranma tarixinə görə qədimdir. Dilin yaranışı, şübhəsiz ki, ədəbiyyatı qabaqlayır. Lakin ədəbi-bədi nümunələr müəyyən formada və qaydalar əsasında cəlalanaraq özlərinə ad qazanmış, sonralar bu adlar ədəbiyyatşünaslıq terminologiyasında yer almışdır. Bu baxımdan ədəbiyyatşünaslıq terminlərinin müəyyən qismi dəhə qədimlərdə təşəkküllə tapılmışdır. "Yazılıqadərkə dövrdə xalq yaradıcılığını əks etdirən terminlər, şübhəsiz mövcud idi. Güman etmək olar ki, Azərbaycan xalqı şifahi formada yaratdığı hər bir bədi nümunəyə ad vermiş, bu adlar isə terminlərdən başqa bir şey deyildir. *Varsaqı, bayati, oxşana, tapmaca, sanama, nağıl, dastan* və s. bu kimi ədəbiyyatşünaslıq terminləri, möhəz yaziyaqdarlıq dövrün məhsuludur" [2, s. 14].

Azərbaycan dilində terminlərin təşəkküllü, formallaşması və inkişafı uzunmüddətli tarixi dövrü əhatə edir. Bu problem dilçilərimizin müxtəlif tədqiqat işlərində diqqət mərkəzinə çəkilmişdir. "Terminologiya tarixinin

<sup>17</sup> AMEA Nəşriyi adına Dilçilik İnstitutu, dosent

öyrənilməsinə həm ümumi planda, həm də xüsusi planda yanaşılmışdır. Terminolojiya tarixin xüsusi planda yanaşma bu və ya digər sahə terminologiyasının təşkülü və inkişaf tarixini nəzərdə tutur. Məsələn, Azərbaycan dilində adəbiyyatşünaslıq terminologiyasını tədqiq edərən iki əsas dövrü - yazıçıqadərkı və yazıcıdan sonrakı dövrləri ayırmak məqsədəyinən saymışdır [2, s. 13]. Terminlərin təşkülü, şübhəsiz ki, yazıçıqadərkı dövra gedib çıxır. Onu da qeyd edək ki, bu dövrdə termin və sözə ayırmış (əbii ki, olmamışdır). Termin anlayışının özü müxtəlif sahələrin, o cümlədən elmin inkişafi ilə bağlı meydana çıxmışdır. Sözlərin xüsusi qruplarının ayrılması, müxtəlif sahələrdə xüsusi leksikanın qruplaşdırılması, mütləyin anlaysıcların adlandırılmasi, bəslə adların yalnız sahə ilə məşğul olanlara məlumat olmasına faktları danılmazdır. Buna qədər isə sözər dil dəsiyicilərin əksəriyyətinə məlumat olmuşdur. Terminolojiya formallaşdıranda terminlərin az olmayan bir qismi ümumişlik leksik qatdan götürülmüşdür. Beləlikdə, ümumişlik leksik vahidlərin terminləşməsi prosesi getmişdir.

Dilin terminoloji sisteminin inkişaf xüsusiyyətlərinin tədqiq olunması onun ayrı-ayrı dövrlərdəki vəziyyətinin öyrənilməsi üzrə aparılır. Azərbaycan terminologiyasının inkişaf tarixini araşdırılmış S.Sadiqova aşağıdakı dövrləşdirməni təhfiz etmişdir: 1)VI-VII əsrlərdən XV əsər qədərkə dövr; 2)XVI-XVIII əsrlərdə terminologiyanın təşkülü; 3)XIX əsrin 30-90-ci illərində terminologiyanın inkişafi; 4) XX əsrin I rübündə terminologiyanın inkişafi; 5)XX əsrin 20-90-ci illərində terminologiyanın inkişafi; 6) XX əsrin 90-ci illərində (müstəqillik illərində) terminologiyanın inkişafı» [3, s. 74].

Terminolojiya aid tədqiqatlar sistemli xarakter daşıyır və ardıcıl davam etdirilir. Hazırda sahə terminologiyaları, demək olar ki, tam əhatə olunmuşdur. Şübhəsiz ki, müasir terminoloji tədqiqatlarında ayrı-ayrı dövrlərdə terminlərin işlənmə məsələləri mümkün mənbələrin tam əhatə olunması şərti ilə aparılmadır. Müasir dilçilik və adəbiyyatşünaslıq terminlərinin inkişafı və təkamülü məsələləri də ilk növbədə mövcud terminoloji lügətlər arasında araşdırılmalıdır.

Azərbaycanda dilçiliyi dair ilk lügətin 1939-cu ildə D.Quliyevin tərtib etdiyi «Rusca-azərbaycanca dil və qrammatika terminləri lügəti» olması və onun SSRİ EA Azərbaycan filialının Ensiklopediya və Lügətlər İstítutu tərfindən nəşr edilməsi qeyd olunur. Bu lügət orta məktəb programını əhatə etmişdir [Bax: 4].

Eyni mənbədə göstərilir ki, 1954-cü ildə Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyatı dilçilik terminlərini layihə şəklində çap olunmuşdur. Azərbaycan SSR EA Rəyasət Heyəti yanında Terminolojiya Komitəsi bu layihəni müzakirə və təsdiq etmiş, 1957-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası nəşriyyatı həmin lügəti R.Ə.Rüstəmov, M.Ş.Sirəliyev və C.H.Əfəndiyevin redaktorluğu ilə nəşr etmişdir [Bax: 4].

Azərbaycan dilinin terminolojisi məsələləri aid olub 1920-1980-ci illəri əhatə edən bibliografiq göstəricidə dilçiliyi dair 4 lügət haqqında məlumat verilir. Burada ilk lügətin 1936-ci ildə, 1980-ci ildə qədərkə sonuncu dilçilik lügətinin isə 1957-ci ildə çıxmışı qeyd olunmuşdur [5].

1960-ci ildə Azərbaycan Tədris Pedagoji Nəşriyyatının buraxdığı «Müxtəsər dilçilik lügəti», 1969-cu ildə Ə.Fərəcovun «İzahlı dilçilik lügəti» haqqında da məlumatla rast gəlirik [4].

1989-cu ildə «İzahlı dilçilik terminləri» lügəti çəpdən çıxmışdır (müelliflər - M.İ.Adilov, Z.N.Verdiyeva, F.M.Ağayeva). Müstəqillik dövründə qədər Azərbaycanda çap olunmuş dilçilik terminləri lügətlərinin ən mükəmməli bu lügət olmusdur [6].

2006-ci ildə F.Y.Veysallinin müellifliyi və redaksiyi ilə Azərbaycan Dillər Universiteti nəzdində fəaliyyət göstərən Eksperimental fonetika və tətbiqi dilçilik laboratoriyasında hazırlanmış icikildlik «Dilçilik ensiklopediyası» çapdan çıxmışdır. Ensiklopediyada terminlər rus dilində rus dilində başqa sırası ilə düzülmüş, onların alman, ingilis, fransız dillərində qarşılıqlı verilmiş, sonra isə terminlər Azərbaycan dilində izah edilmişdir [7: 81].

2018-ci ildə «Elm» nəşriyati «İzahlı dilçilik terminləri lügəti»ni çap etdirmişdir [9]. Bu lügətin tərtibi və nəşrinin aktuallığı ilə bağlı qeyd olunur ki, «son dövrlərdə mətn dilçiliyi, nəzəri dilçilik, kompüter dilçiliyi, koqnitiv dilçilik, psixolinqviştika və paralingviştika dair araşdırımlar gedir. Qeyd edək ki, dilçilikdə bu istiqamətlərdə yeni sahələr yaranmışdır. Diqqət cəlb edən başqa bir cəhət xarici dilçiliyin fundamental tədqiqatı işlərinin Azərbaycan dilinə tərcüməsi ilə bağlıdır. Bəslə tərcümələr də Azərbaycan dilində dilçilik terminlərinin yaranmasına təsir göstərir. Dilçiliyin bir elm kimi müxtəlif istiqamətlərdə inkişafı, başqa elm sahələri ilə integrasiyası mövcud terminoloji sistemində əsaslı dəyişmələrə səbəb olmuşdur. Azərbaycanda nəşr olunmuş dilçilik terminləri lügətlərində bu terminlər əhatə olunmamışdır» [4].

Qeyd edək ki, 2020-ci ildə bu lügət yenidən işlənmiş və təkmilləşdirilmiş variantda nəşr olunmuşdur [10].

Dilçilik elminin müasir inkişaf səviyyəsi, yeni-yeni istiqamətlərin təşkülü, elmlərin integrasiyası və differensiyanın nəticəsi olaraq dilçiliyin həm hüdudlu sahələrinin inkişafı yeni terminlərin yaranmasına səbəb olur. Hazırda bu proses davam etməkdədir. Dilçiliyin sürətli inkişafı, yeni dilçilik sahələrinin yaranması bir dəha terminlərin toplanmasını, onların sistemləşdirilməsini və nizama salınmasını tələb edir. Bununla belə, nəzəra almaq lazımdır ki, sonuncu lügət qeyd edilən massələnin həllində əhəmiyyətli rol oynayır. 2018-ci ildə çap olunmuş lügətə daxil edilən terminlərin ümumi sayıının 8500-ə yaxın olması göstərilmişdir [4]. 2019-cu ildə nəşr olunmuş lügətdə əvvəlki lügətlər və onların bəzilərindəki terminlərin sayı barədə məlumat verilmişdir. Bu mənbəyə istinadla demək olar ki, Ə.Fərəcovun lügətinə 160, 1989-cu ildə çap olunmuş lügətə 1600, dilçilik ensiklopediyasına 4400, son nəşrərə, dəha dəqiq desək, 2018 və 2019-cu illərdə çap edilmiş lügətlərə 8000 terminin daxil edilmişsi qeyd olunmuşdur [10, s.4]. Aydın olur ki, müstəqillik illərində buraxılmış lügətlərdə terminlərin sayı kifayət qədər çox artmışdır. Əlbəttə, bu göstəriçi dilçilik terminlərinin Azərbaycanın müstəqillik qazanmasından sonraki artımı ilə əlaqədar deyildir. Məsələ ondadır ki, müstəqillik dövründə dilçilikdən yeni terminoloji lügətlərin hazırlanmasına diqqət çoxalmasıdır.

O.S.Axmanovanın 1966-ci ildə nəşr edilmiş lügətdəki dilçilik terminlərinin sayı 7000-ə yaxın göstərilmişdir

[11, s. 2]. Onu da qeyd edək ki, O.S.Axmanovanın lügətində V.F.Belyayevin tərtib etdiyi ölçü və poetika terminləri lügəti də əlavə kimi verilmiş və ona daxil olan terminlərin sayı göstərilmişdir [11, s. 573-605]. Beləliklə aydın olur ki, həls 1966-cı ildə dilçilik terminolojisindəki terminlərin sayı 7000 minden az olmamışdır. 1989-cu ildə nəşr edilmiş izahlı dilçilik terminləri lügəti və 2006-cı ildə F.Veysallinin redaksiyi ilə çapdan çıxmış «Dilçilik ensiklopediyası»nda da əsas mənbə O.S.Axmanovanın lügətinin olması heç bir şübhə doğurmur. Müelliflər qismən D.E.Rozental və M.A.Telenkoınan [12] müellifliyi ilə buraxılmış linqviştik terminlərin məlumat kitabından da istifadə etmişlər. Burada dəha bir məsələyə də toxunmaq lazımlı galır. Rusiyada dilçilik ensiklopediyalarının nəşri tez başlanılmışdır. V.N.Yartsevanın baş redaktorluğu ilə 1990-ci ildə buraxılmış linqviştik ensiklopedik lügət 5400 termin daxil edilmişdir [13, 14]. Bu lügətdə ayrı-ayrı diller haqqında məlumatlar da lügət məqaləsi, yəni termin kimi yer almışdır (məc. Abazın dili) [15]. Bu ensiklopediyadan redaksiya heyətindən olan məqaləsində göstərilir ki, dünya əhalisi 5000-dən az olmayan dildə danışır [16]. Əgər bu dillərin hər biri ensiklopediya daxil edilsydi, onda terminlərin 5000-i yalnız həmin dilləri əhatə edəcəkdi. Azərbaycanda 1989-cu ildən nəşr olunmuş lügətlərdə ayrı-ayrı diller haqqında ayrıca lügət məqaləsi yer almışdır. Məsələn, 2019-cu ilin lügəti Abaza dili, Abazın dili, Abxaz dili, Tabasaran dili, Talyış dili, Tat dili, Türk dili, Türkman dili, Belarus dili, Beluc dili və s. daxil edilmişdir [10]. Bu və ya digər diliñ hansı meyar əsasında lügətə salınması isə göstərilmişdir.

Qeyd olunan cəhət istori ensiklopediya, istərsə də lügətlərdə nəzəri analiysi ifadə edən terminlərin sayının azlığına dələlat edir. Terminlərin seçilməsi, leksikoqrafik emal, qeyd alınması, son nəticədə terminoloji lügətlərin hazırlanması sahə terminologiyasının və ümumiyyətlə terminologiyanın inkişafında xüsusi əhəmiyyət kəsb edən dördmərhələli prosesdir. Bu prosesdə terminoloji sistəmdə inventarlaşdırma aparılır, sistem nizama salınır, terminlərin standartlaşdırılmasının bəzi işləri görülür.

Dilin lügət fondaunda terminoloji xüsusi lay təşkil edir. Dilin ümumi sözlərinin miqdarı hesablanarkən yalnız ümumişlik leksik lay nəzərə alınır. Eyni zamanda terminlər də hesablanır. Azərbaycan dilinin terminoloji sisteminə daxil olan bütün terminlərin miqdarı ilə bağlı elmi araşdırma aparılmışdır. Çəgadə dilçilik üçün aktual olan bu məsələ müxtəlif sahə terminlərinin hesablanması və bu hesablamalar üzrə ümumi terminlərin sayının təyin edilməsi tələb olunur. Onu da qeyd edək ki, bəslə tədqiqatda hansı sahə terminologiyasının də zəngin olması, həmçinin müxtəlif sahələrdə müstərək işlədilən terminlərin haqqında da lazımi faktları ortaya qoymaq olar. Terminoloji layın əhəmiyyət göstəricilərinin hesablanması müvafiq lügətlər əsasında yerinə yetirilir.

Müyyən sahəyə aid terminoloji lügətin təribi zamanı bu sahə aid olmayan terminlərin lügətin sözlüyünə daxil edilməsi məqbul sayılır. Müstərək sahələrin terminlərinin müyyən qismının sahə terminoloji lügətinin sözlüyünə daxil edilə bilər. Məsələn, tətbiqi dilçilikdə etibarlı nəzəriyyəsi, riyazi statistika, cənəzlər nəzəriyyəsi, qrafalar nəzəriyyəsi terminologiyalarından və eyni zamanda dilçilik terminologiyasından istifadə olunur. Tətbiqi dilçilik əsas iki sahənin - riyaziyyat və dilçilik qoşşığında yaranmışdır. Lakin tətbiqi dilçilikdə bütün riyazi terminoloji istifadə edilmir.

Elmlərin differensiasiyası prosesində yeni sahələrin yaranması sürətlənir. Məsələn, dilçilikdə kommunikasiya nəzəriyyəsi, koqnitiv dilçilik, mətn dilçiliyi, diskurs təhlili, konseptlər nəzəriyyəsi, ümumi semantika, korpus dilçiliyi kimi sahələr müstəqilləşmişdir. Hazırda terminoloji lügətçiliyin də terminoqrafiya ilə əzəlvəməsi və müstəqil istiqamətə çevrilmesi, eləcə də elektron leksikoqrafiyanın differensiasiyası haqqında fikirlər söyleməkdədir. S.Sadiqova yazar: «Dilin leksik tərkibinin mühümü hissəsinə təşkil edən terminologiyanın sürəti inkişafı, dilçiliyin müstəqil bir sahə kimi formallaşması və onunla bağlı problemlərin ekstralinqviştik xarakter dasması, məntiqlə, fəlsəfə ilə, eləcə də digər elm sahələri ilə qarşılıqlı əlaqəsi problemlər kompleks şəkildə yaranmağı tələb edir. Dilçilikdə terminlərin leksik-semantik və qrammatik baxımdan verilən tələblər, onların geneoloji tərkibi, struktur-semantik, leksik-qrammatik xüsusiyyətləri, geniş təhlil olunsa da, terminologiyanın nizama salınması öz həllini gözləyən problemlərdəndir» [3, s. 347-348].

Sahə terminləri sahəyə aid yazılmış əsərlərdən toplanır. Sahə müyyən meyarlar üzrə təsnif edilir. Onun bölmələri, yarımbölmələri müyyənlenir, sahə ilə bağlılığı olan digər sahələr təyin edilir. Məsələn, dilçiliyə XX əsrin birinci yarısından prizməsindən yaranmış onun bölmələrinin fonetika, leksika və qrammatika ilə məhdudlaşdırılmışdır. Tətbiqi, kimi, leksika daxilində fiziologizmləri ayırmak, qrammatikanın morfoloziyası və sintaksis yarımbölmələrinə ayırmak da bu dövr üçün səciyyəvidir. Lakin məsələyə müasir dilçilik səviyyəsində yaranmış, fonologiya, morfonologiya, fonosemantika, nitq aktları nəzəriyyəsi, kommunikasiya nəzəriyyəsi, terminolojiya, mətə dilçiliyi, diskurs təhlili, tətbiqi dilçilik, kompüter dilçiliyi, koqnitiv dilçilik, paralingviştika, psixolinqviştika, pragmatik dilçilik, mühəndislik dilçiliyi və s. kimi yeni elmi istiqamətlərinin yarandığını görürük. Hər bir istiqamət ümumi linqviştik anlayışlar sırasına əsaslanır. Nəticədə dilçilik terminologiyasının asası şəkildə toplanmış gruplaşdırılmasının nə dərəcədə müraciət və çətin iş olduğunu aşkar hiss etmək mümkündür. Dilçilik terminlərinin inventarlaşdırılması müasir dövr üçün də o qədər də asan iş deyil. Halbuki, həzirdə dilçiliyə dair çələtlər, ensiklopediyalar çap olunmuşdur. Belə bir fikir yaranıb bilər ki, dilçilik terminlərinin inventarlaşdırılması başa çatmışdır. Lakin əldə olan ensiklopediyalar və izahlı lügətlər üzrə aparılan müşahidələr göstərir ki, onlar bütün terminoloji korpusu əhatə etmir. Şübhəsiz ki, bunun həm obyektiv, həm də subyektiv səbəbləri vardır. Belə səbəblər, bir qayda olaraq, sahədaxılı yenli elmi istiqamətlərdə aparılan tədqiqatlarla bağlı olur. Məsələn, Q.A.Zolotovun 1988-ci ildə çapdan çıxmış əsərindən deverbativ, deliberativ, dimensiv, direktiv, intensiv, limitativ, mediativ, partitiv kimi terminlər izah edilir, F.Veysallinin 2013-cü ildə nəşr olunmuş «Dilçiliyin əsasları» kitabında siqmatik, siqmatika, siqnars, siqnum, sirkumfiks, transfix, propozitus, perlolutiv, lokutiv, direktiv, diskursi və başqa terminlərə rast gelinir [Bax: Zolot, s. 431-433; Veys s. 401-417].

Məlumdur ki, terminin milli və beynəlmilər variantları olur. Müxtəlif dillərdə milli və beynəlmilər terminlərin paralel işlənməsi ilə yanaşı, qarşılığı olmayan beynəlmilər terminlərin işləndirməsi də geniş yayılmışdır. Bu da dilin terminoloji, o cümlədən dilçilik terminləri sisteminde inventarlaşdırmanın iki istiqamət üzrə aparılmasını, yaxud müvafiq lüğətlərdə milli və beynəlmilər terminin qeydə alınmasını tələb edir.

Müsəir dövr dilçilik terminologiyasının inkişaf xüsusiyyətlərini fərqli aspektlərdən öyrənmək, hesab edirik ki, dilçilik daxili sahələri üzrə terminlərin toplanan qruplaşdırılması ehtiyacını doğurmusdur. Müstaqillik illərində Azərbaycanda dilçiliyin yeni elmi istiqamətlərinə aid tədqiqatlar artmışdır. Bu cəhətə əsaslanıraq deyə bilsək ki, Azərbaycan dilçilik terminologiyasının müstaqillik illərində xeyli sayıda yeni termin güstirlmişdir. Bu terminlər daha əvvəlki dövrlərdə yaransalar da Azərbaycan dilçiliyi üçün yeni hesab oluna bilər.

### **Əsdiyiyat**

1. Sadigova S. Müstaqillik illərində Azərbaycan dilində terminologiyanın inkişafı. Bakı, Avropa, 2016, 396 s.
2. Quiyeva S. Azərbaycan dilində əsdiyiyatlaşmış terminologiyasının nəzəri mössəbləri: formalması və inkişafı.- Bakı : Nurlan, 2003, 184 s.
3. Sadigova S. Azərbaycan dilində terminologiyanın təşkülü və inkişaf. Bakı, Elm, 2005
4. İzahlı dilçilik terminləri lüğəti<sup>n</sup>nın təqdimatı olub/<http://azizem.az/az/news/1204/>
5. Библиографический указатель по вопросам терминологии азербайджанского языка (1920–1980 гг.). Баку, «Элм», 1981, 49 с.
6. Adilov M.I., Verdiyeva Z.N., Ağayeva F.M. İzahlı dilçilik terminləri lüğəti. Bakı, Maarif, 1989, 364 s.
7. Dilçilik ensiklopediyası I c. (prof. F.Veysellinin redaksiyası ilə). Bakı, Mütərcim, 2006, 516 s.
8. Dilçilik ensiklopediyası II c. (prof. F.Veysellinin redaksiyası ilə). Bakı, Mütərcim, 2006, 514 s.
9. İzahlı dilçilik terminləri lüğəti. Bakı, Elm, 2018, 912 s.
10. Sadigova S., Huseynova N., Novruzova S., Həsənli-Qaribova S. İzahlı dilçilik terminləri lüğəti. Bakı, Elm, 2019, 1200 c.
11. Akmanova O.S. Словарь лингвистических терминов. Москва. Сов. Энциклопедия, 1966. 607 с.
12. Розенталь Д.Э. Теленкова М.А. Словарь-справочник лингвистических терминов. Москва. Просвещение, 1976, 543 с.
13. Лингвистический энциклопедический словарь ( гл. ред. В.Н. Яриева). Москва. Сов. Энциклопедия, 1990, 683 с.
14. Абзинский язык/<http://tapemark.narod.ru/les009a.html>
15. Герд А.С. Рецензия // Известия Академии наук СССР. Серия литературы и языка — М.: Наука, 1991. — Т. 50. № 4. — С. 373—375. Elektron mənbə: <http://tapemark.narod.ru/les/rezenciya.html>
16. Отредактированной коллегии /<http://tapemark.narod.ru/les/005a.html>
17. Золотова Г.А. Синтаксический словарь. Репертуар элементарных единиц русского языка. Москва, Наука, 1988. 440 с.
18. Veyselli F.Y. Dilçiliyin əsasları. Bakı, Mütərcim, 2013, 420 s.

### **О некоторых аспектах развития лингвистической терминологии**

#### **Резюме**

В статье изучается процесс развития и создания новых терминов по лингвистике, в современный период. Причины связи терминологии с новыми направлениями лингвистики, роль терминов используемых в дискурсе, а также вопросы детерминологизация и ретерминологизация, семантическая трансформация значения термина.

Анализируются источники и пути образования языковедческих терминов. Отмечается, что источники образования языковых терминов подразделяются на две группы. Это те, которые образуются за счет внутренних возможностей и те, которые образуются посредством заимствования из других языков. Были описаны теоретические аспекты формы обогащения языковых терминов на основе разнообразных фактов и примеров. В данной статье исследуются также вопросы связанные с развитием терминологической лексикографии. Развивается различные области науки. Каждая новая область имеет свою терминологию. Множество терминов отдельно взятой науки дает возможность для создания различных видов словарей данной отрасли.

### **On some aspects of developments of linguistic terminology**

#### **Summary**

Progress of creation process of new terms and creation of common words in modern period, reasons of relation of new directions of linguistics with terminology, role of terms used in discourse including questions of determinology and re-terminology, semantic transformation are studied in the article. In one of the mentioned levels creation of terms and in another its determination is revealed, the differing influence of mentioned aspects to norms of terms is observed.

The formation and development of linguistic terminology, specific features, functions, and development of various fields of linguistic terms, their systemic development peculiarities have been defined in this chapter. The parts constituting both the lexical layer of the language, and at the same time, forming the special-function complements each other. The sources and ways of creation of linguistic terms were investigated. The sources of creation of linguistic terms were divided into two groups- linguistic terms formed from the internal resources of the language and from borrowings. The methods of acquisition and enrichment of borrowed linguistic terms have been analyzed on the theoretical aspect with numerous facts. The article studies questions related with development of terminological lexicography. Due to analysis it was revealed that within certain period new directions are founded in dictionaries field. These directions are related with creation of dictionaries on special lexicon language. Special lexicon is terminological fund of language. Various fields of science are developing. Every new field has its own terminology.

**Рәyçi: Dos. L. LƏKBƏROVA**